

# "Azerbaijan Digital Hub" programı ilə Azərbaycan Regional Rəqəmsal Mərkəzə çevriləcək

**S**on 25 il ərzində Azərbaycan mühüm inkişaf yolunu keçərək regionun enerji və nəqliyyat mərkəzinə çevriləbilə. Ümummilli lider Heydər Əliyevin əsasını qoymuş məqsədyönlü siyaset, reallaşdırılan iri infrastruktur layihələri, bu siyasetin hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, bütün sahələrdə aparılan işlətlərlə Azərbaycanın dayanıqlı inkişafına nail olması ilə nəticələnib və hazırda ölkəmiz regionun lider dövlətidir.

Programın icrası yeni iş yerlərinin açılmasına, rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyatın formalasmasına və bu istiqamətdə kiçik və orta biznesin inkişafına, yeni rəqəmsal məhsulların yaranması və "Made in Azerbaijan" brendi altında ixracına töhfə verəcək. Bütün bunlar isə son nəticədə ölkədə rəqəmsal ekosistemin formalasmasına şərait yaradacaq. Xüsusilə, ilkin infrastruktur quruculuğu mərhələsindən sonra ikinci mərhələdə regionda en böyük Data mərkəzin tikilmesi iri kontent provayderləri olan şirkətlərin (Amazon, Alibaba, Facebook, Google, Netflix, Tencent və s.) burada nümayəndəliklərini açması, məlumatları burada saxlaması və kontentin məhz buradan digər regionlara daşınmasına imkan verəcək.

saziş imzalanıb. Azərbaycan-Türkmenistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş isə 28 noyabr tarixində Türkmenistanın Aşqabad şəhərində baş tutmuş "Türkməntel 2019" - 12-ci Beynəlxalq Telekom və IT Sənayesi sərgisi çərçivəsində imzalanıb.

Dövlətlərarası sazişlərə əsasən, Azərbaycan-Qazaxistan arasında Xəzər dənizinin dibi ilə uzunluğu 380-400 km olacaq magistral kabel xətti Azərbaycan tərəfdən "AzerTelecom" şirkəti, Qazaxistan tərəfdən isə "KazTransCom" və "TransTelecom" şirkətləri tərəfindən çəkilecək. Uzunluğu təqribən 300 km olacaq Azərbaycan-Türkmenistan marşrutunun operatorları isə Azərbaycan tərəfdən "AzerTelecom", Türkmenistan tərəfdən



Fuad Allahverdiyev  
"AzerTelecom" MMC-nin  
Baş direktoru  
"Azerbaijan Digital Hub" programının rəhbəri

**Müəllif haqqında:** Fuad Allahverdiyev İKT sektorunda 20 ildən çox iş təcrübəsinə sahibdir. O, müxtəlif startapların və telekomunikasiya sferasında bir sıra uğurlu şirkətlərin təsisçisi olub. F.Allahverdiyev iki nüfuzlu ali təhsil müəssisəsinin məzunuudur, Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (Executive MBA programı) bitirib. Hazırda F.Allahverdiyev "AzerTelecom" MMC-nin Baş direktorudur. "AzerTelecom" şirkəti Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevriləcək üçün "Azerbaijan Digital Hub" programını icra edir.

Azerbaijan  
Digital  
Hub

AzerTelecom

Hazırda dünya dördüncü sənaye inqilabına (Sənaye 4.0) qədəm qoyub. Sənaye 4.0 bizdən dəyişikliklərə daha çəvək reaksiya verməyi, innovasiyaları həyatımızın bütün sahələrində tətbiq etməyi tələb edir. Sənaye 4.0 qarşımızda inanılmaz imkanları açır, cəmiyyətlər və dövlətlərə rəqəmsal transformasiya imkanları təqdim edir. Sənaye 4.0 şəraitində Azərbaycanın qarşısında da mühüm imkanlar açılır. Bu gün Azərbaycanın özünüñ əl-verişli coğrafi mövqeyi, sahib olduğu enerji və nəqliyyat mərkəzləri statusu və potensialından istifadə etməklə ətraf regionlar üçün həm də Regional Rəqəmsal Mərkəzə çevriləcək imkanı vardır.

Məhz bütün bu məqamları və xüsusiələrə də ölkə başçısı cənab İlham Əliyevin İKT sektorunun dayanıqlı inkişafı istiqamətində məqsədyönlü siyasetini əsas tutaraq hazırda Azərbaycan iqtisadiyyatının özlə sektorunda en böyük şirkətlərdən olan "Bakcell" şirkətinin törəmə müəssisəsi - magistral internet provayderi "AzerTelecom" şirkəti tərəfindən Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevriləməsi üçün "Azerbaijan Digital Hub" programı icra edilir. Bu program nəzərdə tutur ki, Azərbaycan Avropa və Asiya arasında Regional Rəqəmsal Mərkəzə çevrilsin və Qafqaz, MDB, Yaxın Şərqi, Orta və Cənubi Asiya və digər ətraf region dövlətlərinin (dunya əhalisinin 1/4-i və ya 1.8 milyard əhali) internet və müxtəlif rəqəmsal xidmətlərə olan ehtiyacını daha yaxşı təmin etsin. Bakı şəhəri dönyanın internet xəritəsinə əlavə edilsin və Amsterdam, Frankfurt, Sofiya, London, İstanbul, Dubay kimi Internet Mühadilə Mərkəzine (IXP - Internet Exchange Point) çevrilsin.

"Azerbaijan Digital Hub" programı ümumilikdə 3 mərhələdən ibarətdir və son nəticədə rəqəmsal ekosistemin formalasmasına töhfə verəcək. Programın birinci mərhələsi ölkə daxilində və xaricində iki infrastruktur quruculuğu layihələrinin icrasını, ikinci mərhələsi Bakının internet mühadilə mərkəzinə çevriləməsi və burada regional Data mərkəzinin tikiləşməni, üçüncü mərhələ isə rəqəmsal ekosistemin formalasmasını nəzərdə tutur.

## PROGRAMIN İCRASI ÜÇÜN İRİ INFRASTRUKTUR LAYİHƏLƏRİ İCRA EDİLİR

"Digital Hub" programı çərçivəsində artıq bir sira işlər görülüb. Ölkə daxilində infrastruktur quruculuğu istiqamətində "AzerTelecom" Azərbaycan Dəmir Yolları QSC ilə birgə mövcud dəmir yollarının qorunma zolağı boyu magistral fiber-optik kabel xətlərinin tikintisi layihəsini icra edir ki, bu da ölkənin rəqəmsal infrastrukturun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalasmasına töhfə verəcək. Bu, həmçinin qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiye və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlarılarının formalasmasına, Şimal-Cənub, Şərqi-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrast-

isə "Türkməntelekom" telekomunikasiya operatorudur.

**Transxəzər fiber-optik kabel xətti Azərbaycandan keçməklə Avropa və Asiya qitələri arasında rəqəmsal dəhlizin - tarixi ipək yoluñun üzərində yeni Rəqəmsal ipək Yolunun formalasması, Qafqaz, Orta Asiya və Cənubi Asiya, Uzaq Şərqi kimi regionların telekomunikasiya infrastrukturunun inkişafı və bu regionların Azərbaycan vasitəsilə internet və gələcəkdə müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsində mühüm rol oynayacaq.**

Araşdırımlar göstərir ki, Asiya qitəsində internet və rəqəmsal xidmətlərə olan ehtiyac hər il artır. Hazırda Asiya qitəsində 4.2 milyard nəfərdən çox əhali yaşayır. Internet World Stats (Dünya üzrə internet-

Proqramın icrası yeni iş yerlərinin açılmasına, rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyatın formalasmasına və bu istiqamətdə kiçik və orta biznesin inkişafına, yeni rəqəmsal məhsulların yaranması və "Made in Azerbaijan" brendi altında ixracına töhfə verəcək. Bütün bunlar isə son nəticədə ölkədə rəqəmsal ekosistemin formalasmasına şərait yaradacaq. Xüsusilə, ilkin infrastruktur quruculuğu mərhələsindən sonra ikinci mərhələdə regionda en böyük Data mərkəzin tikilmesi iri kontent provayderləri olan şirkətlərin (Amazon, Alibaba, Facebook, Google, Netflix, Tencent və s.) burada nümayəndəliklərini açması, məlumatları burada saxlaması və kontentin məhz buradan digər regionlara daşınmasına imkan verəcək.

ructurlarının ölkəmizdə kəsişməsinə getirib çıxardacaq.

"AzerTelecom" program çərçivəsində ölkə xaricində infrastruktur quruculuğu istiqamətində isə Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi layihəsini reallaşdırır. Magistral kabel xətti iki marşrut - Azərbaycan-Qazaxistan və Azərbaycan-Türkmenistan istiqamətlərində çəkilecək.

Artıq bu ilin 19 mart tarixində Azərbaycan və Qazaxistan arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin (TransCaspian Fiber Optic - TCFO) çəkilməsi ilə bağlı dövlətlərə

dən istifadə, əhali, sosial media statistikası və internet bazarını araşdıraraq məlumatları təqdim edən beynəlxalq internet resursunun verdiyi məlumatə əsasən, Asiyada internetin nüfuz etmə səviyyəsi 54.2 % -dir. Avropa qitəsində isə əhalinin sayı 1 milyarda yaxındır (internetin nüfuz etmə səviyyəsi 86.8 %). Dünyanın həm əsas internet mühadilə mərkəzləri, həm də iri kontent provayderləri Avropana yerləşir. Başqa sözə, Avropa internet və kontentin istehsalçısı, Asiya isə istehlakçısıdır. Asiya qitəsində internet trafiği və kontenta olan ehtiyacın her il artması dövlətləri və telekomunikasiya operatorlarını yeni marşrutlar axtarmağa və inşa etməyə sövq edir.

## TRANSXƏZƏR FİBER-OPTİK KABEL XƏTTİ ASİYA ÖLKƏLƏRİNİ DATA TRAFİKİ EHTİYACINI TƏMİN EDƏCƏK

"AzerTelecom" tərəfindən Qazaxistan və Türkmenistanın tərefdaş telekomunikasiya operatorları ilə birgə reallaşdırılan və Xəzər dənizinin dibi ilə çəkilecək Transxəzər fiber-optik kabel xətti Avropa ile Asiya arasında Azərbaycanın rəqəmsal mərkəz olaraq mövqelənməsinə, eləcə də region ölkələrinə yeni bağlantı (connectivity) imkanlarının təqdim edilməsinə imkan verəcək. Transxəzər fiber-optik kabel xətti region ölkələrini hazırda internet xidmeti ilə təmin edən digər marşrutlardan fərqli olaraq bir çox üstünlük'lərə sahib olacaq. Buna əsasən:

- Azərbaycanın unikal coğrafi mövqeyindən (Şimal-Cənub və Şərqi-Qərb dəhlizlərinin mərkəzi) istifadə etməklə Xəzər dənizinin dibi ilə çəkilecək Transxəzər fiber-optik kabel xətti daha qısa marşrutdur;

- Bu magistral xəttin qısa marşrut olması informasiyanın daşınmasında gecikməni (latency) əhəmiyyətli şəkildə azaldacaq. Hazırda Avropa və Asiya arasında mövcud olan marşrutların hər birinin uzun məsafəni qət etməsi səbəbindən data trafiğinin daşınmasında gecikmə müşahidə olunur;

- Transxəzər fiber-optik kabel marşrutu Orta, Cənubi Asiya və digər ətraf regionlarda yerləşən dövlətlərdə data istehlakı və bağlılıq xidmətlərinə olan ehtiyaca adekvat cavab verə biləcək və Avropa ilə Asiya arasında data tranzit ehtiyaclarını tamamilə ödəyəcək.

Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi Azərbaycanın, ümumilikdə isə Asiya qitəsində böyük bir arealın rəqəmsal inkişafına mühüm töhfə verəcək, rəqəmsal transformasiya proseslərini daha da sürətləndirecək.

Ümumilikdə "Digital Hub" programının icrası Sənaye 4.0 şəraitində telekomunikasiya sektorunun davamlı inkişafı, müxtəlif sahələrdə innovasiyaların tətbiqi, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin irəliləməsi, iqtisadiyyatın inkişafı və rəqəmsal transformasiya proseslərinin həyata keçməsinə mühüm töhfə verəcək.